

Azərbaycan radiosu - səsimizin Azərbaycan tribunası

Dogma radiomuzun 95 illiyi ərafəsində düşüncələrim

Biz 20-ci əsrin çox böyük hissəsini sovet dövründə yaşadıq. Doğrudur, həmin dövrde cəmiyyətin bütün həyatı ideologiyaya təbe edilmişdi. Bu mənada, demək olar ki, bütün verilişlərdə mövcud quruluşun üstünlükleri təqdir olunurdu. İndi vaxt ötüb zaman keçəndən sonra həmin dövrün şahidi kimi bildirmək istəyirəm ki, bütün ideoloji təbliğat formal xarakter daşıyır. Əsas o idi ki, ideoloji təbliğatdan bacarıqlı, fəhmi, düşüncəli insanların sayəsində vətənpərvərlik hissələrinin təriyəsi üçün də istifadə olunurdu. Belə ki, müharibə qəhrəmanları haqqında maraqlı verilişlər hazırlanırdı. Əmək cəbhəsinin əzmkar insanları radio verilişlərə dəvet olunur, onların uğurlarının səbəbləri öz dillərdən səslənirdi.

Doğrusu, fərəhlə qeyd etmək istəyirəm ki, bizim ana radiomuzda - Azərbaycan radiosunda tarixi-mənəvi irsimiz ən yaxşı ənənələri qorunub saxlanılıb. Belə ki, müharibə qəhrəmanlarının döyüsləri haqqında təsireddi verilişlər hazırlanır. Yenilikçi insanlar radio vətəsi ilə cəmiyyətə təqdim olunur. Bütün bunlar Azərbaycan radiosunun cəmiyyətin mənəvi inkişafına xidmətlərinin xüsusiyyəti dəqiqət çəkən səhifələridir. Əlbəttə, radiomuzda tarixle bağlı, dilimizlə, mədəniyyətimizlə bağlı deyərlər bu gün də diqqətdə saxlanılır. Mən xüsusiylə Azərbaycan radiosunun dilimizin saflığını qoruması baxımdan xidmətini çox yüksək qiymətləndirirəm.

İnsanlar, Koroğlu demiş, yüzə çatanda qocalmış olur. Amma Azərbaycan radiosu ömrünün yüz illiyinə yaxınlaşdırıqca sanki gəncləşir. Müstəqillik dövrünün yetirməsi olan nəsillər tarixi ənənələri yaxşı öyrənir və verilişlərdə ustalıqla davam etdirirlər. Ənənələrin yaşaması həm də dəyərlərin yaşaması deməkdir.

Mən ilk gəncliyimdən üzü bəri mətbəədə əmək fəaliyyətə başlamışam. İlk işim “klişə” hazırlamaq olub. Şəkilərin metal lövhəyə köçürülməsi xüsusü bir prosesdir. Respublikada ilk dəfə mətbəədə “klişənin” hazırlanmasına icra etmişəm. Bu da o vaxt çoxları üçün gözənlənməz oldu. Tədbirlərdə, yığıncaqlarda rəngli “klişənin” hazırlanmasına dair təqdirəcisi səhbətlər gedirdi.

Əmək fəaliyyətinə başladığım az vaxtdan sonra mətbəənin ictimai həyatında yaxından iştirak etməyə başladım. O dövrün ictimai təşkilatlarının müxtəlif vaxtlarda mətbəə üzrə rəhbəri idim. İlk dəfə öz işim haqqında danışmaq üçün məni radioya dəvət etdilər. Çox həyəcanlı idim. Ancaq radionun təcrübəli işçiləri bir növ qabaqcadan məni hazırladılar: “Sən ki öz işini yaxşı bilirsən, heç nədən çəkinmə. Öz işin haqqında danış. Mətbəə kollektivinin ictimai həyatdakı fəaliyyətindən bəhs et”. Verilişdən sonra məni radionun işçiləri təbrik etdilər. O vaxtlar ayrı-ayrı ərazilərdə yüksək süttün üzərində radio-qoşaq xidməti üçün cihaz quraşdırıldı. Bir sözle, səsim cəmiyyətə çatmışdı. Hətta doğma Lənkərandan da çıxışımı dinleyənlər olmuşdu. Beləliklə, radio mənəvi həyatında mənəvi təkan mərhələsi oldu. Nə iş görəsəm, hansi yenilik üçün imza atsam, öz-özümə sual verirdim, necə olacaq, qəbul edəcəklərmi? O zaman radio yadına düşürdü. Bilirdim ki, yaxşı işi təqdir edənlər həmişə var. Beləliklə, tarixi və əlamətdar günlərdə Azərbaycan radiosunda çıxış üçün dəvətlər alırdım.

Yaxşı bilirəm ki, Azərbaycan radiosu sözün həqiqi mənasında bir mənəviyyat məktəbidir. Mən bu radioda səsin, səlis nitqin, radio sənətkarlığının ustaları ilə tanış olmuşam. Valid və Ofelya Sənanilər, Davud Əhmədov, Rafiq Hüseynov, Sabir Ələskərov, Aydin Qaradağlı, Qara Tağızadə, Yusif Muxtarov,

Soltan Nəcəfov... kimi simalarla dəfələrlə görüşmüşəm, səhbət etmişəm, onlarla müsahib olmuşam. Şairlər Qaçay Köçərli, İbrahim Goyçaylı, demək olar ki, bütün ömürlərini radioya bağladılar, ədəbi-publisistik verilişlər aparırdılar. Uşaq verilişlərinin ən yaxşı ustadları idilər. Ələmdar Quluzadənin, Kamil Məhərrəmoglu'nun adlarını da qeyd etmək sənətə, sənətkarlığa hörmətin təsdiqi demək olardı.

Yaddaşımda belə bir məqam qalır ki, men hər vaxt radionun görkəmli ustadlarının üzlərini gülümşər, təbəssümlü görürdüm. İndi onlar Azərbaycan radiosunun tarixi üçün əfsanəvi sənətkarlardır.

Radiounun bu gün artıq klassikləri olan həmin görkəmli şəxsiyyətlər özlərindən sonra gələn yeni nəsil üçün sözün həqiqi mənasında həm örnek idi,

cümlədən, televiziyanız həmin mərasimi geniş çəkilşərlə Azərbaycan ictimaiyyətinə təqdim etdi. Əlbəttə, həmin tədbirdə təltifi qəbul etmiş “Yeni kitab mətbəəsi”nin direktoru kimi jurnalistlər, radio və televiziya işçiləri mənə yaxınlaşırırdılar. Müsahibə isteyirdilər. Məhdud vaxt daxilində mən müraciətləri cavabsız qoymurdum. Amma hər halda Azərbaycan radiosunun müxbirinə xüsusiylə çox vaxt ayırdım. O vaxt Azərbaycan radiosunda bu mərasim çox əhatəli təqdim olundu və mənim çıxışım da kifayət qədər geniş yer almışdı. Bütün bunları niyə xatırlayıram. Əslində bunu demək istəyirəm ki, Azərbaycan radiosu sözün həqiqi mənasında cəmiyyətdə fərdlər və ümumilər arasında bir köprüdür. Doğrudur, o vaxt qəzet, mətbuat da kifayət qədər bu tədbiri işıqlandırmışdı.



həm də həmkar idi. Onlar öz bildikləri gənc nəsilə öyrətməkdən sanki zövq alırdılar. İndi də radiomuzda o görkəmli sənətkarların ən yaxşı keyfiyyətlərinin əzx etmiş sənətkarlar çalışır. Bəxtiyar Bəxtiyarov, Zərifə Ağahüseynqızı, Mahiyəddin Əsgər, Rövşən, Sərhad Qasimov, Ötərxan Eltac, Xalıq Rəhimli... bir çox başqalarının da adlarını çəkə bilərəm ki, bunlar ana radiomuzun mənəvi mühitini ləyaqətlə qoruyurlar.

Bir xatirə de yadına düşür. Təxminən 50 il bundan əvvəl Bakıda “Yeni kitab mətbəəsi” tikilib istifadəyə verilmişdi. Binanın təzə olmasına baxmayaraq avadanlıq çox keyfiyyətsiz idi, həm də köhnəlmədi. O dövrə mən respublikada Moskva Poliqrafiya İnstitutunda dissertasiya müdafiə etmiş yeganə mütəxəssis idim. Məni həmin “Yeni kitab mətbəəsi”nə direktor vəzifəsinə təyin etdilər. Yeni kitab mətbəəsinin yalnız binası yeni idi. Belə şəraitdə necə işləyəcəyimi götür-qoq edirdim. Əlbəttə, mətbəə kollektivinin bütün qüvvəsini səfərbər etdim. 6 ay ərzində geridə qalmış həmin mətbəəni qabaqcılalar sırasına yüksəldim. Bir az da dəqiq desəm, keçmiş SSRİ məkanında bizim mətbəə bininci yerə çıxdı və keçici qırımızı bayraqa layiq görüldü. O vaxt SSRİ Mətbuat Komitəsinin rəhbəri Boris Stukalın bu xəbəri eşidəndə təccübənləndi və Bakıya özü gəlməli olmuşdu. O vaxtkı Respublika Mətbuat Komitəsinin sədri və digər rəsmi şəxslər, o cümlədən, Nəsimi rayon Partiya Komitəsinin bininci katibi Lidiya Rəsulova, Nazirlər Soveti sədrinin bininci müavini Kamran Hüseynov... və, əlbəttə, digər partiya və dövlət nümayəndəleri mərasimdə iştirak edirdilər.

Mənim məqsədim bu mərasimin tətənəsindən danışmaq deyil. Bu artıq bizim mədəniyyətimizin tarixinə aid olan bir məsələdir. Ancaq dəyərləndirməli tərəf budur ki, bizim ana radiomuz, o

cümlədən, televiziyanız həmin mərasimi geniş çəkilşərlə Azərbaycan ictimaiyyətinə təqdim etdi. Əlbəttə, həmin tədbirdə təltifi qəbul etmiş “Yeni kitab mətbəəsi”nin direktoru kimi jurnalistlər, radio və televiziya işçiləri mənə yaxınlaşırırdılar. Müsahibə isteyirdilər. Məhdud vaxt daxilində mən müraciətləri cavabsız qoymurdum. Amma hər halda Azərbaycan radiosunun müxbirinə xüsusiylə çox vaxt ayırdım. O vaxt Azərbaycan radiosunda bu mərasim çox əhatəli təqdim olundu və mənim çıxışım da kifayət qədər geniş yer almışdı. Bütün bunları niyə xatırlayıram. Əslində bunu demək istəyirəm ki, Azərbaycan radiosu sözün həqiqi mənasında cəmiyyətdə fərdlər və ümumilər arasında bir köprüdür. Doğrudur, o vaxt qəzet, mətbuat da kifayət qədər bu tədbiri işıqlandırmışdı.

sunda bir məktəb yaradıb. Bu məktəb Azərbaycanın mənəvi yüksəlşinə xidmət edib. Bəzi adları yenə də çəkmək istəyirəm, cünki Qara Tağızadə haqqında yazılmış həmin kitabın səhifələrində Azərbaycan ekran-efir jurnalistikasının ən görkəmli nümayəndələrinin (əlbəttə, müsələrlə timsalında) imzalarına rast gəlmək olar.

Bir sözlə, bu gün Azərbaycan radiosunun mənəvi mühitində Qara Tağızadə yolunun davamı kifayət qədər görünür. Bəxtiyar Şərifzadə, Zərifə Ağahüseynqızı, Flora Xəlilzadə, Rövşən Ramazanlı, Bəxtiyar Bəxtiyarov, Mahiyəddin Əsgərov və digərlərinin adları mənim üçün təkcə radio məktəbinin görkəmli simaları deyil, həm də Qara Tağızadə ruhun yaşırlığını təmin edən simalardır. Bəzi tarixi notlarda, yaxud adlarda müyyəyen xətalarım da ola bilər. Bu, əlbəttə, mənim üçün yarım əsrden çox olan bir zamanın tarixidir.

Söhbətim Lətafət Ağazadənin “Uzaq yaşıl ada” kitabından düşmüşdü. İndi məqsədimi açıqlamaq istəyirəm: axı niyə digər görkəmli radio sənətkarları haqqında dəyərli kitablar yazılmassis? Mən bir nəşriyyat rəhbəri kimi, mətbəə direktoru kimi belə kitablari məmənunyyetlə gözləyirəm. Cünki yaxşı başa düşürəm ki, Azərbaycan radio sənətkarlığını yüksək səviyyəyə qaldıranların yaratdıqları məktəblər yaşamlıdır. Nə üçün belə cəmde danışırəm? Cünki onların hər biri ayrıca bir məktəbdir.

Azərbaycan radiosunun tanış səsi min səsin içindən də görünər, duylar, eşidilər və tanınır. Cünki motiv vətən ruhu üstündə köklənib: “Dənizir Bakı”. Səlis, aydın nitqələrə mətn oxunur. Sözlər, cümlələr, fikir möntiqi ruhumuza həpur. Bu sözləri təkcə mən demirəm, sözü, sənəti duyan hər kəs təsdiq edə bilər. İndi özünü düşün: “Oxudu Qara Tağızadə”, “Oxudu Yusif Muxtarov”, “Oxudu Soltan Nəcəfov”, “Oxudu Aydin Qaradağlı”, “Oxudu Valid Sənani”, “Oxudu Ofelya Sənani”... bu adların hər biri mənəvi yaddaş üçün əvəz olunmaz yarlıqdır. Biz bu adlarla Azərbaycan dilinin şirinliyini, Azərbaycan dilinin nəyə qadir olduğunu hiss etmişik, görmüşük, duymuşuq. Hətta Ofelya Sənani ulu öndərin bir çıxışını oxuyub qurtarandan sonra ona ulu öndərin adından gül buketi təqdim olunur. Bu Azərbaycan radiosunun şöhrəti deməkdir, Azərbaycan radiosunun dünya arenası üçün tribuna olğunu təsdiqidir.

Mən Azərbaycan radiosu ilə bu gün də əməkdaşlığını davam etdirirəm. Zərifə Ağahüseynqızının tərtib etdiyi “Əhməd Rumlu - qəzəllər” kitabını xüsusi diqqətlə, yüksək poliqrafiq səviyyədə çap etdim. Bu təkcə müəllifə hörmət deyil, həm də Azərbaycan radiosunun ünvanına hörmətdir.

Azərbaycan radiosu tanılmış sənətkarları xalqa təqdim etməklə onları həm də gələcək nəsillərə tanıdır, bir sözə, varişlik əlaqəsini təmin edir.

95 ildir ki, doğma radiomuz xalqımızın adı ilə, ünvanı ilə danışır. Hətta 44 günlük müharibə xronikasını da biz ən operativ səviyyədə Azərbaycan radiosundan eşidirdik. Bu bizim qəlbimizi qürurlandırırırdı.

Azərbaycan radiosu hər vaxt Azərbaycan xalqı ilə birgə nəfəs alır. Xalqın istək və arzularını səsə çevirir, sözə çevirir. Biz bütün məqamlarda Ali Baş Komandanın, müzəffər ordumuzun qalib xəbərlərini Azərbaycan radiosundan eşidərkən qırurlarıq.

Azərbaycan radiosu Azərbaycan dövlətçiliyinin güc, əzm, iradə baxımından səs qüdrətidir.

Səddat Cəfərov

20.10.2021